

Karta dair məlumatlar

İstifadə şərtləri və tariflər	
akart rəqəmsal kartı – 3 illik	0 AZN
İllik dövriyyə limiti	15.000 AZN

Qeyd: Kart üzrə illik limit 14.500 manata çatdığı və ya tam şəkildə tamamlandığı zaman kart yenilənməlidir. akart rəqəmsal kartını yeniləmək tamamilə ödənişsizdir.

Pul köçürmələri üzrə gündəlik olaraq təyin olunmuş limitlər (saat 00:00-dək)	
Digər kartlara birdəfəlik köçürmə limiti (AZN)	2.000 AZN
Digər kartlara gündəlik köçürmə limiti (AZN)	10.000 AZN
akart istifadəçiləri arasında birdəfəlik köçürmə limiti (AZN)	3.000 AZN
akart istifadəçiləri arasında gündəlik köçürmə limiti (AZN)	3.000 AZN
Gündəlik maksimum tranzaksiya limiti* (say)	15 dəfə
Birdəfəlik balans artımı limiti (AZN)	2.000 AZN

*P2P (akartdan akarta) əməliyyatı üzrə limit (say) - 15

W2C (akartdan digər bank kartlarına) əməliyyatı üzrə limit (say) - 15

Qeyd: akartla ödənişlər komissiyasızdır.

Pul köçürmələri zamanı tətbiq olunan komissiyalar

1.000 AZN-dək köçürmələr (istənilən bank kartına)	0%
1.000 AZN-dən daha yuxarı köçürmələr üçün isə 1.000 AZN-dən əlavə hissəyə (istənilən bank kartına)	1%
akart istifadəçiləri arasında köçürmələr	0%

Qeyd: Ölkəxarici kartlara köçürmə etmək mümkün deyil.

Nağdlaşdırmalara görə tətbiq olunan komissiyalar

PAŞA Bank və Kapital Bank ATM-lərində	1% komissiya (min. 1 AZN)
Digər ATM-lərdə*	2% komissiya (min. 2 AZN)

*Emitent bankın şərtlərindən asılı olaraq, əlavə komissiya tutula bilər.

Qeyd 1: akartdan NFC texnologiyasını dəstəkləyən bütün ATM-lərdə nağdlaşdırma mümkündür.

Qeyd 2: akartdan ölkəxarici ATM-lərdə nağdlaşdırma mümkün deyil.

Qeyd 3: akart balansı mənfi olduğu tarixdən etibarən 30 gün müddətində ödəniş edilmədiyi halda yaranmış borc məbləğinə illik 30% olmaqla cərimə tətbiq olunacaq.

Digər əməliyyatlar zamanı tətbiq olunan komissiyalar

Quasi Cash	1.5% min. 2 AZN
Gambling	1.5% min. 2 AZN

Qeyd: Xarici valyuta ilə həyata keçirilən əməliyyatlar üzrə konvertasiya komissiyası: AR Mərkəzi Bankının gündəlik məzənnəsi + 0.5%